

Təsdiq edirəm:
 Biznes mühiti və beynəlxalq
 reytinglər üzrə Komissiyanın sədri,
 Azərbaycan Respublikası Baş nazirinin
 birinci müavini Yaqub Eyyubov

11.01.2021-ci il

**Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Tikintiyə icazələrin verilməsi işçi qrupunun
 2021-ci il üçün Fəaliyyət Planı**

Sıra №-si	İndikatorlar	Mövcud vəziyyət (2020-ci il üzrə)	Metodologiya	Görüləcək tədbirlər	Son icra müddəti	İcra orqanları	Məsul şəxslər
“Doing Business” Hesabatı							
1.	Tikintiyə icazələrin verilməsi	59-cu yer, 73,4 bal	Bu indikator bütün icazə və lisenziyaların alınması, rüsumların ödənilməsi, yoxlamaların aparılması və zəruri kommunal şəbəkələrə qoşulmalar daxil olmaqla biznes subyektinin tikiləcək obyektin inşasına və istismarına icazə alınmasına sərf etdiyi prosedurları, vaxt və xərcləri ölçür. Əlavə olaraq, indikator tikinti norma və qaydalarının keyfiyyətini (0-2), binalarda tikintidən əvvəl (0-1), tikinti zamanı	Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi: 1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanının 4-cü və 5-ci bəndlərinin icrası sahəsində 2019-2020-ci illər ərzində “Tikintiyə icazə üzrə elektron müraciət sistemi”nin (bundan sonra – “Bir pəncərə” e-sistemi) yaradılması və aidiyyəti üzrə inteqrasiyası sahəsində görülmüş işlərin yekun qiymətləndirilməsinin və “Bir pəncərə” e-sisteminin funksional diaqnostikasının aparılması, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üzrə təkliflərin hazırlanaraq, aparılmış qiymətləndirmə və diaqnostikanın nəticələrini özündə əks etdirən hesabatla birlikdə Komissiyaya təqdim olunması	26.02.2021	Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi	A.İsgəndərov, T.Yəhyayev

		<p>(0-3) və tikintidən sonra (0-3) keyfiyyətə nəzarət və təhlükəsizlik mexanizmlərinin gücünü, məsuliyyət və sığorta rejimlərini (0-2) və peşəkar sertifikatlaşdırma üçün olan tələbləri (0-4) qiymətləndirərək ümumilikdə tikinti obyektlərinin keyfiyyətinə nəzarət indeksini (0-15) ölçür: Tikintiyə icazələrin verilməsi indikatoru 4 əsas alt-indikatorun qiymətləndirilməsi nəticəsində müəyyən edilir:</p> <p>1. Tikinti obyektinin inşasına icazə alınması üçün tələb olunan prosedurlar (sayı);</p> <p>2. İcazənin alınmasına tələb olunan prosedurlara sərf edilən vaxt (təqvim günləri);</p> <p>3. İcazənin alınmasına tələb olunan prosedurlara sərf edilən xərclər (adambaşına düşən milli gəlirə nisbətə faizlə);</p> <p>4. Tikintidə keyfiyyətə nəzarət indeksi (0 (aşağı)-15 (yüksək) bal amplitudası).</p> <p>Tikintiyə icazələrin verilməsi üzrə ümumi ölkə reytingi tikintiyə icazələrin verilməsi üzrə ölkəyə verilmiş ballar nəticəsində formalaşır. Qiymətləndirmə</p>	<p>2. "Bir pəncərə" e-sisteminin tikintiyə icazələrin verilməsi icraatında iştirak edən qurumların daxili elektron sənəd dövriyyəsi sistemi ilə əlaqələndirilməsinin təmin edilməsi</p>	30.06.2021	<p>VXSİDA, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra- Əmlak Məsələləri Dövlət Xidməti), "Azərsu" ASC, "Azərişiq" ASC, "Azəriqaz" İB, yerli icra hakimiyyəti orqanları</p>	<p>A.İsgəndərov, aidiyyəti qurumların işçi qrupunda təmsil olunan bütün üzvləri</p>
			<p>3. Daşınmaz əmlaka dair çıxarış sənədlərinin sistem vasitəsilə avtomatik alınması və təqdim edilmiş sənədin verifikasiyası və obyektin yerləşmə mövqeyi və döngə koordinatlarına dair məlumatların dəqiqləşdirilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq xidmətlərinin "Bir pəncərə" e-sistemində inteqrasiyasının təmin edilməsi</p>	30.04.2021	<p>Əmlak Məsələləri Dövlət Xidməti, VXSİDA, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi</p>	<p>A.İsgəndərov, H.Şükürov, Ş.Abdullayev, T.Yəhyayev</p>
			<p>4. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "Bir pəncərə" e-sistemində inteqrasiyasının təmin edilməsi</p>	30.04.2021	<p>Əmlak Məsələləri Dövlət Xidməti, VXSİDA, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi</p>	<p>Ş.Abdullayev, A.İsgəndərov, T.Yəhyayev</p>
			<p>5. "Bir pəncərə" e-sisteminin ekspertizası tələb olunan obyektlərin tikintisi ilə bağlı icazə modulunun təkmilləşdirilməsi və bu moduldan istifadənin genişləndirilməsi</p>	30.12.2021	<p>VXSİDA, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti orqanları</p>	<p>A.İsgəndərov, H.Şükürov, T.Yəhyayev</p>
			<p>6. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi müəssisəsinin "Bir pəncərə" e-sistemində inteqrasiyasının təmin edilməsi</p>	30.04.2021	<p>VXSİDA, Fövqəladə Hallar Nazirliyi</p>	<p>A.İsgəndərov, Z.Rzayeva</p>

		komponentin tərkibinə daxil olan hər bir alt-indikator üzrə toplanmış balların ədədi ortası olaraq ölçülür.	7. Müvafiq sahədə texniki şərtlərin qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməsinin təmin edilməsi üçün mövcud vəziyyətin araşdırılması və "Azərişiq" ASC-nin müvafiq sisteminin "Bir pəncərə" e-sistemində inteqrasiyasının təmin edilməsi	31.03.2021	VXSİDA, "Azərişiq" ASC	A.İsgəndərov, Fərid Əmirov
			8. Müvafiq sahədə texniki şərtlərin qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməsinin təmin edilməsi üçün mövcud vəziyyətin araşdırılması və "Azərsu" ASC-nin müvafiq sisteminin "Bir pəncərə" e-sistemində inteqrasiyasının təmin edilməsi	30.12.2021	VXSİDA, "Azərsu" ASC	A.İsgəndərov, Mahir Cəfərli
			9. "Bir pəncərə" e-sisteminin Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan "Tikintilərin Dövlət Reyestri" sistemi ilə inteqrasiyasının təmin edilməsi	30.06.2021	VXSİDA, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi	A.İsgəndərov, T.Yəhyayev
			10. Texniki şərtlərin "ASAN Kommunal" vasitəsilə əldə edilməsi üçün "ASAN Kommunal"ın "Bir pəncərə" e-sistemində qoşulmasının təmin edilməsi	30.05.2021	VXSİDA	A.İsgəndərov
			11. Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkibində tikintidə yoxlamalar modulunun yaradılması və tikinti sahəsində yoxlamalar aparən qurumların mövcud elektron sistemlərinin bu modula inteqrasiyasının təmin edilməsi	30.12.2021	Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, VXSİDA-nın Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti	T.Yəhyayev, A.İsgəndərov, Z.Rzayeva
			12. "Bir pəncərə" e-sistemi vasitəsilə icazə, rəy və texniki şərtlər verən qurumlar və istifadəçilər üçün mətn və video formatda təlimatların hazırlanması	30.03.2021	VXSİDA, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi	A.İsgəndərov, H.Şükürov, T.Yəhyayev

			<p>13. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası"nda qeyd olunmuş tikinti obyektləri üzrə 2019-2020-ci illər ərzində həyata keçirilmiş dövlət nəzarəti tədbirlərinin yekun qiymətləndirilməsinin aparılması, keçirilmiş yoxlamalar və onların müddətləri barədə məlumatların, habelə aşkar olunan çatışmazlıqların aradan qaldırılması üzrə təkliflərin hazırlanaraq, aparılmış qiymətləndirmənin nəticələrini özündə əks etdirən hesabatla birlikdə Komissiyaya təqdim olunması</p>	15.03.2021	<p>Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi, yerli icra hakimiyyəti orqanları</p>	<p>Z.Rzayeva, müvafiq yerli icra hakimiyyəti orqanlarının nümayəndələri</p>
			<p>14. Müvafiq tikinti obyektlərinə münasibətdə dövlət nəzarəti tədbirlərinin yalnız "Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası"nda əks olunmuş mərhələlərdə həyata keçirilməsi üçün qabaqalayıcı tədbirlərin görülməsi və bu sahədə mütəmadi monitorinqlərin keçirilməsi, görülmüş işlər barədə məlumatların rübdə bir dəfə Komissiyaya təqdim edilməsi</p>	Hər rüb	<p>Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi, yerli icra hakimiyyəti orqanları</p>	<p>Z.Rzayeva, müvafiq yerli icra hakimiyyəti orqanlarının nümayəndələri</p>
			<p>15. "Bir pəncərə" e-sistemində mümkün xətalərin operativ aradan qaldırılması məqsədilə tikintiyə icazə icraatında iştirak edən qurumların şəxsi kabinetlərində canlı əlaqənin (çatın) yaradılması</p>	30.04.2021	VXSİDA	A.İsgəndərov
			<p>16. "Bir pəncərə" e-sistemi vasitəsilə tikintiyə icazə icraatı çərçivəsində rəylərin qanunvericiliklə müəyyən edilmiş tələblər və müddət çərçivəsində verilməsinin təmin edilməsi və rüb ərzində aidiyyəti üzrə verilmiş rəylər (daxilolma və icra olunma müddətləri, habelə gecikmə səbəbləri göstərilməklə) barədə məlumatların hər bir icraçı qurum tərəfindən Komissiyaya təqdim olunması</p>	Hər rüb	<p>Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (Dövlət Yanğından Mühafizə Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi), Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi</p>	<p>M.Əliyev, M.Hüseynov, Z.Rzayeva, aidiyyəti üzrə rəylərin verilməsinə məsul digər qurumların rəhbərləri</p>

			17. Tikinti obyektı üçün mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməsinin təmin edilməsi və rüb ərzində aidiyyəti üzrə verilmiş rəylər (daxilolma və icra olunma müddətləri, habelə gecikmə səbəbləri göstərilməklə) barədə məlumatların hər bir icraçı qurum tərəfindən Komissiyaya təqdim olunması	Hər rüb	VXSİDA "ASAN Kommunal" Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), "Azərsu" ASC, "Azərişiq" ASC, "Azəriqaz" İB	A.İsgəndərov, E.Hüseynli, aidiyyəti qurumların işçi qrupunda təmsil olunan bütün üzvləri
			18. Tikintiyə icazə və tikinti obyektlərinin istismarına icazə verilməsi işinin qanunvericilikdə müəyyən edilmiş tələblərə və müddətlərə uyğun təşkilinin təmin edilməsi və aidiyyəti sahə üzrə rüb ərzində aidiyyəti üzrə verilmiş icazələr (daxilolma və icra olunma müddətləri göstərilməklə) barədə ümumiləşdirilmiş məlumatların Komissiyaya təqdim olunması	Hər rüb	Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları	Bütün qrup üzvləri-müvafiq fəaliyyət sahələri üzrə, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri
			19. "Bir pəncərə" e-sisteminin əsas xüsusiyyətləri və ötən dövrdə əldə olunan təcrübələr mövzusunda aidiyyəti orqanların əməkdaşları üçün seminar keçirilməsi və nəticəsinin qiymətləndirilməsi	Rüb ərzində bir dəfə	Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi	Bütün qrup üzvləri-müvafiq fəaliyyət sahələri üzrə
			20. "Bir pəncərə" e-sisteminin ölkə üzrə tətbiqinin genişləndirilməsi məqsədilə yerli icra hakimiyyəti orqanlarının tikintiyə icazə verilməsi ilə əlaqəli məsul əməkdaşları üçün müvafiq maarifləndirici tədbirlərin həyata keçirilməsi	23-30 iyun 2021 15-22 sentyabr 2021 24-30 noyabr 2021	Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti orqanları	D.Dövlətxanov, T.Yəhyayev, Z.Rzayeva
			21. Tikintiyə və istismara icazə prosedurlarının icrası sahəsində mütəmadi olaraq sahibkarlıq subyektləri arasında sorğuların keçirilməsi və nəticələri barədə məlumatların hər rübdən sonrakı ay ərzində Komissiyaya təqdim edilməsi	Rüb ərzində bir dəfə	KOBİA, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi	E.Hüseynli

				<p>22. Bəzi tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi üzrə aparılmış islahatlarla bağlı, eləcə də tikintiyə və istismara icazələrin verilməsi icraatı çərçivəsində məlumatlılıq səviyyəsinin artırılması məqsədilə tikinti şirkətləri və tikinti sahəsində çalışan ekspertlərlə görüşlərin keçirilməsi</p>	<p>15-19 fevral 2021</p> <p>05-07 aprel 2021</p> <p>07-12 iyun 2021</p>	<p>Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, KOBİA, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti</p>	<p>D.Dövlətxanov,</p> <p>T.Yəhyayev,</p> <p>müvafiq fəaliyyət sahələri üzrə işçi qrupun digər üzvləri</p>
				<p>23. Müəyyən edilmiş ictimai birliklər/biznes assosiasiyalarının nümayəndələri ilə görüşlərin keçirilməsi, aparılmış islahatların üstünlükləri barədə məlumatın verilməsi, bu sahədə mövcud problemlər və təkmilləşmə imkanlarının müzakirəsi</p>	<p>15-17 mart 2021</p>	<p>Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Fövqəladə Hallar Nazirliyi</p>	<p>E.Bəşirov,</p> <p>G.Əhmədli,</p> <p>T.Yəhyayev,</p> <p>Z.Rzayeva</p>
				<p>24. Tikintiyə icazələrin verilməsi icraatı çərçivəsində məlumatlılıq səviyyəsinin və təqdim edilən layihələrin keyfiyyətinin artırılması üçün layihə təşkilatları ilə görüşlərin keçirilməsi</p>	<p>31.03.2021</p>	<p>Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi</p>	<p>D.Dövlətxanov,</p> <p>T.Yəhyayev,</p> <p>Z.Rzayeva</p>
				<p>25. Aparıcı hüquq/konsaltinq şirkətlərinin nümayəndələri ilə görüşlərin keçirilməsi, aparılmış islahatların üstünlükləri barədə məlumatın verilməsi, bu sahədə mövcud problemlər və təkmilləşmə imkanlarının müzakirəsi</p>	<p>25-30 yanvar 2021</p>	<p>Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi</p>	<p>E.Bəşirov,</p> <p>E.Hüseynli,</p> <p>Z.Rzayeva,</p> <p>T.Yəhyayev</p>

				26. Azərbaycan Respublikasında fəaliyyət göstərən Dünya Bankı komandasının əməkdaşlıq etdiyi konsaltinq şirkətləri ("Big 4") ilə tikinti icazələrin verilməsi sahəsində əməkdaşlığın davam etdirilməsi və gücləndirilməsi	Mütəmadi	Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi	D.Dövlətxanov, T.Yəhyayev, E.Bəşirov, E.Hüseynli
				27. Obyektlərin tikintisi və istismarına icazələrin verilməsi üzrə aparılmış islahatlarla bağlı məlumatların kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkələr və internet xəbər səhifələri vasitəsilə ictimaiyyətə çatdırılması	Hər ayda ən azı bir dəfə	Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi	İşçi qrupun bütün üzvləri
				28. "Bir pəncərə" prinsipi üzrə icazələrin verilməsi ilə tanışlıq məqsədilə press-turun keçirilməsi	15-19 mart 2021	Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Fövqəladə Hallar Nazirliyi	D.Dövlətxanov
				29. "Bir pəncərə" elektron müraciət sistemi ilə bağlı məlumatların aparıcı televiziya kanallarında qısa video-çarx vasitəsilə təbliğ edilməsi	Mütəmadi	Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, KOBİA, Azərbaycan Dövlət Reklam Agentliyi, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)	T.Yəhyayev, E.Hüseynli
				30. Məlumatlandırma icraatının aid olduğu tikinti obyektləri üçün məlumatlandırmanın "Bir pəncərə" e-sistemi vasitəsilə tətbiqinin təmin edilməsi	30.12.2021	Yerli icra hakimiyyəti orqanları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, VXSİDA	Bütün yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, T.Yəhyayev, A. İsgəndərov

				31. "Doing Business" hesabatında "Tikintiyə icazələrin verilməsi" indikatoru ilə bağlı prosedurların "izah", "məsul qurum", "müddət" və "xərc" hissələrində məlumatların qanunvericiliyə uyğun olaraq dəqiqləşdirilməsi, eləcə də "Bakı Şəhər İcra Hakimiyyəti" sözlərinin "Dövlət Şəhərsalma və Arxitektura Komitəsi" sözləri ilə əvəz edilməsi istiqamətində "Doing Business" komandası ilə əməkdaşlığın aparılması və bu sahədə zəruri inzibati-təşkilati tədbirlərin görülməsi	30.04.2021	Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi	D.Dövlətخانov,
				32. "Bir pəncərə" e-sisteminin ölkə üzrə tətbiqinin genişləndirilməsi məqsədilə yerli icra hakimiyyəti orqanlarının rəsmi internet səhifələrində sözügedən sistemə keçidi təmin edən funksional imkanların yaradılması və tətbiqin genişləndirilməsi, eləcə də tikinti icraatına dair qanunvericilik aktlarının yerləşdirilməsinin təmin olunması	30.07.2021	VXSİDA, yerli icra hakimiyyəti orqanları	A.İsgəndərov, bütün yerli icra hakimiyyəti orqanlarının nümayəndələri
Yerli və beynəlxalq qurumlarla əməkdaşlığın gücləndirilməsi							
2.	Tikintiyə icazələrin verilməsi	-	-	Beynəlxalq reytinglər üzrə sorğularda iştirak edən şirkətlərlə (rezident və qeyri-rezident) müvafiq sahədə mütəmadi əməkdaşlığın təmin olunması	Fevral-dekabr 2021	Bütün aidiyyəti qurumlar	İşçi qrupun bütün üzvləri
3.	Tikintiyə icazələrin verilməsi	-	-	Hesabat hazırlayan ekspert və ya qiymətləndirmə qrupu ilə əməkdaşlığın qurulması və ölkədəki mövcud göstərici və ya qanunvericilik tələbi barədə dəqiq məlumatların Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Katibliyi ilə razılaşdırmaqla onlara çatdırılması	Mart-may 2021	Bütün aidiyyəti qurumlar	İşçi qrupun bütün üzvləri